

## Firuz Əliyev: Tarın yurdı-yuvası tarzənin sinəsidir...

Xalq artisti Firuz  
Əliyev 1950-ci il  
iyunun 4-də

Abşeronun Buzovna  
kəndində dünyaya gəlib,  
1965-ci ildə 8-ci sinfi  
bitirəndən sonra Asəf  
Zeynallı adına musiqi  
texnikumuna daxil olub,  
sonra Üzeyir Hacıbəyli  
adına Azərbaycan Dövlət  
Konservatoriyanının «Xalq  
çalğı alətləri» şöbəsində  
oxuyub. 1967-ci ildən  
Əzizbəyov rayonundakı  
mədəniyyət evində  
müəllimliyi başlayıb. Bir qədər sonra  
iş yerini Buzovnadakı 4 nömrəli  
musiqi məktəbinə dəyişib.  
Konservatoriyanı bitirəndən sonra  
xalq artisti İsləm Rzayevin rəhbərlik  
etdiyi instrumental ansamblin  
konsertmeysteri olub. Hazırda Milli  
Konservatoriyanın dosentidir. Eyni



zamanda «Abşeron» instrumental  
ansamblinin bədii rəhbəridir.

F.Əliyevin bir tarzən kimi qastrol  
xəritəsi çox genişdir: ABŞ, Kanada,  
Fransa, Braziliya, Yunanistan,  
Türkiyə, İran, Hollandiya, Almaniya,  
Avstraliya, Macaristan, Ruminiya və  
s. Dəfələrlə beynəlxalq müsabiqə və  
festivalların qalibi olub. Xaricdə onun

ifasında muğamlarımızdan  
ibarət ayrıca kompakt-disk  
buraxılıb...

Ustad tarzəndən  
tar — tarzənlilik barədə

bir neçə mizrab

...Ömrümü həsr etdiyim tar  
sənətinin hazırlığı vəziyyəti mənə  
qane eləyir. Əwəl də tarın  
böyük ustaları olub və indi də  
var. Klassik tarzənlərimizə  
misal olaraq, mən

tənşənlərdən — Hacı Məmmədovu,  
Əhsən Dadaşovu, həbib Bayramovu,  
Sərvər İbrahimovu və neçələrinin  
adını çekmək olar. Bu günküldən  
Vamiq Məmmədəliyevi, Möhələt  
Müslümovu da bu adların cərgəsinə  
qoşardım — cünki onlar ezl tar  
sənətini yaşıdanlardır. Vaxtılıq bizi  
ustadlardan öyrənmmişik və indii də

cavanlar bizdən öyrənir...

...Həzirdə mən Azərbaycan Milli Konservatoriyasında dərs deyirəm. Biz tələbələrə təkcə muğamlarımızı deyil, təsniflərimizi, qədim rəqs havalarımızı da öyrədirik... bu gün Azərbaycan musiqisi dünyada tanınır, sevilir. Və bizim milli musiqi dünyaya da qüsursuz, qatlıqzsız çatdırılmalıdır. Həzirdə bununçun imkanlar daha genişdir. Belə ki, əgər əwaklı dövrda xalq musiqisi ortada şəfahi şəkildə, necə deyərlər, ağızdan-ağıza gəzirdisə, indiki kömütərəyyamında hər şey, deyək ki, hər hansı bir mahnını səsyazma — internet vasitəsilə dünyanın harasından olur-olsun axtarış tapmaq mümkündür.

...Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqləri Azərbaycanın mədəni həyatında böyük bir hadisə olmaqla, xanəndəlik sənətimizdə də bu vaxta qədər görünməmiş, misilsiz bir rol oynayır... yaşadığımız dövrə bizdən fərqli olaraq, gənclərin dünyaya baxışlarında sözsüz ki, fərqli vardır. Muğam müsabiqlərinin gənclər arasında keçirilməsi çox

təqdirəlayıqdır. Boynumuza alaq ki, bu günkü gəncləri daha çox əcnəbi ritmlər özüne çekir. Hərdən tarda ela müsiqilər ifa olunur ki, mani heyrat - bürüyür. Öz doğma müsiqimizə, tara valeh olan, istedadlı cavanları görəndə ürəyim dağa dönür. Bu sənəti sevib-seçənlər qulağında qoy onu sırga eləsin ki, bu çox çətin, gecə-gündüz zəhmət istəyən sənətdir.

...Həmişa deyirəm — tar elə bir alətdir ki, onu «yerə qoynunmu», necə deyərlər, ondan ayrı düşünsə, artıq o səninkı deyil. Tarın yurdunuvası — tarzənin sinəsidir... Çok istərdim ki, gənclərimiz könül verdikləri tar sənətinin qədr-qiyatını layiqincə bilsinlər.

...Yəqin ki fikir vermisiz, lap cavan — 15-16 yaşında qızlar, görürsən müğam oxuyur. Adam onları eşidəndə sevinir. Gənc tarzənlərin mahir çalğısı da həmçinin... Yəqin ki bu bizim qanımızda-canımızdadır. Bəzən soruşurlar ki, niyə qadın tarzənlərimiz yoxdur? Mən belə deməzdim — bizim sənətdə kifayət qədər tarzən qadınlarımız olub... Elə mən musiqi məktəbində Novruz Aydəmirovanın sinfində oxumuşam.

«Aşəf Zeynallı»da isə ixtisas müəllimim xalq artisti, gözəl xanım Ceyran Haşımova olub. Ceyran xanım həm də «Lalə» qızlar ansamblının rəhbəriydi... Bu gün isə mənim tanıdığım bir neçə tarzən qız tələbəmiz var ki, onlara ümidi bəsləyirik. Baxmayaraq ki, tarzənlilik — qızlar, qadınlar üçün həqiqətən çətin sənətdir...

...Tarzən olmaq üçün gərək gecə-gündüz tər axidasan, əzabə qatlaşasan. «Aşəf Zeynallıya» qəbul olunmaqla iş bitmir, hələ məlum deyil səndən necə ifaçı çıxacaq? Konservatoriaya qəbul olunmuş elə tələbələr var ki, necə idli burda oxuyurlar, deye bilmərəm onların bəzisindən əsl tarzən olacaq, ya yox? Əlbəttə, hansısa müəllimin dediyini əzbərləməklə sənətkar yetişmir... Musiqiyyə sevgi və həvəs insanın «kiçindən» gəlməlidir. Məsələn, tələbələrim, mənim təpşirrigimə özündən bir əlavə eləyəndə sevinirəm. Hətta fəxr eləyirəm...